

2022-ci il **ELMI-TƏDQIQAT** üzrə Yaponiya Dövlət Təqaüd proqramı (Tədqiqatçı, Magistr və Doktorantura təhsili)

Proqrama sənəd qəbulu davam edir!

**Sənəd qəbulu 31 may, (bazar ertəsi, günorta saat 12:00-dək)
2021-ci ilədək davam edəcək!**

Bu sənəddə ətraflı məlumat yazıldığı üçün sənədi diqqətlə və sona qədər oxuduqdan sonra suallarınız yaranarsa, səfirliklə əlaqə saxlamağınız xahiş olunur.

Bu proqramla bağlı Səfirliklə əlaqə saxlamaq üçün aşağıdakı 3 üsuldən istifadə edə bilərsiniz:

- 1) **Təcili olmayan hallarda:** Səfirliyimiz **iş günləri saat 10:00-13:00 arası zəngləri qəbul edə bilər.** Lakin, məsul əməkdaşın distant iş rejimi günü olarsa, sizin təhsil ilə əlaqəli suallarınızı cavablandırmaq mümkün olmaya bilər. Növbəti gün yenidən əlaqə saxlamağınız xahiş olunur.
- 2) **Tez cavab verilməsi üçün:** Səfirliyimiz hal-hazırda əsasən distant iş rejimində çalışdığı üçün müəyyən müddət proqram haqqında olan suallarınızı əsasən **mail vasitəsilə** qəbul edə və cavablandırma biləcəyik. Suallarınız üçün səfirliyimizin **culture-info@bk.mofa.go.jp** mail ünvanlarına yönləndirməyinizi xahiş edirik.
- 3) **Ən təcili hallarda:** Bütün təcili suallarınızı səfirliyin **[Facebook hesabına](#)** mesaj hissəsinə yönləndirə bilərsiniz.

Qeyd: Yeni koronavirusun yayılması kimi səbəblərdən qeyd olunan imtahanın keçirilmə vaxtında dəyişikliklər edilə bilər və ya ləğv oluna bilər. Eyni zamanda, gələcəkdə proqramdan seçilən şəxslərin təyyarə olmaması və ya digər fəvqaladə halların baş verməsi səbəblərindən Yaponiyaya gedə bilməməsi halları baş verə bilər. Öncədən anlayışınızı və bunu nəzərə almağınızı xahiş edirik.

VACİB: Hal-hazırda sənədlər yalnız **mail vasitəsilə** qəbul olunur. Sənədlərinizi səfirliyin **culture-info@bk.mofa.go.jp** ünvanına göndərməyiniz xahiş olunur. Sənədləriniz qəbul olunduqdan sonra, sizə səfirlik tərəfindən “Müraciətçi nömrəsi” veriləcəkdir. Sənəd qəbulu ilə bağlı ətraflı bu sənədin 4-5-ci səhifələrində qeyd olunmuşdur.

Proqramla bağlı bütün yeniliklər üçün rəsmi internet sahifəmizi və sosial media hesablarımızı ([Facebook](#) və [Instagram](#)) izləməyi tövsiyə edirik.

MÜNDƏRİCAT

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər).....	2
B) Seçim prosesinin gedişatı.....	4
C) Müraciət üçün lazım olan sənədlər.....	10
D) Digər tez-tez soruşulan suallar.....	14
E) Əlavə məlumat.....	16

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər)


Nə proqramdır?	<i>Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) xarici tələbələr üçün təqdim etdiyi Yaponiya universitetlərində magistr və ya doktorantura (ilk öncə qeyri-dərəcə proqramı olan “Tədqiqatçı tələbə” statusu olub, Yaponiyaya getdikdən sonra rəsmi tələbə statusu üçün qəbul prosesi olacaqdır) təhsili üçün nəzərdə tutulmuş tam təqaüd proqramı</i>
Proqramın rəsmi “Təlimat kitabçası”	<p>İngilis dilində Yapon dilində</p> <p>※ Proqram haqqında ən detallı məlumat bu kitabçalardadır. Azərbaycan dilindəki bu izahat sənədində bütün məqamlara ətraflı toxunulmadığı üçün proqramın <u>rəsmi kitabçalarını</u> mütləq oxumağınız xahiş olunur.</p>
Niyə məhz Yaponiya?	<p>👉 Dünyanın ən qabaqcıl texnologiya, elm ölkələrindən birində təhsil</p> <p>😊 Yaponiyada təhsil üçün yapon dili biliyiniz vacib deyildir.</p> <p>👉 Yaponiyada 800-ə yaxın universitet vardır və onlardan 20-i dünyanın ilk 200-lüyündədir. Tokio, Kioto və Tokio Texnologiya universitetləri isə reytinginə görə dünyada ilk 50-liyə düşür.</p> <p>👉 Hal-hazırda Yaponiyada 300.000-dək xarici tələbə təhsil alır və Yaponiya hökuməti bu rəqəmi artırmağı planlaşdırır.</p> <p><i>Daha çox bilmək istəyirsiniz? Yaponiyanın təhsil sistemi və Yaponiya həyatı haqqında maraqlı məlumatlar ala bilərsiniz:</i></p> <p>https://www.jasso.go.jp/en/study_j/search/index.html https://www.jasso.go.jp/en/study_j/search/globaldialogue.html https://www.jasso.go.jp/en/study_j/sgtj.html</p>
Niyə məhz MEXT Təqaüdü?	<p>MEXT Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin qısaldılmış adıdır.</p> <p>👉 Yaponiyanın ən tanınan dövlət təqaüdü</p> <p>👉 Təqaüd nələri əhatə edir? 🇯🇵</p> <ol style="list-style-type: none"> ① <i>Yaponiyaya gediş və qayıdış aviabiletləri</i> ② <i>Təhsil haqqından azad olma</i> ③ <i>Aylıq təqaüd (Tədqiqatçı tələbələr (non-degree): 143000 yapon yeni; Magistr tələbələri: 144000 yapon yeni ; Doktorantura tələbələri: 145000 yapon yeni</i>
Proqramın (təqaüdün) müddəti VƏ Hansı səviyyələri üzrə təhsil almaq olar?	<p>Təqaüdün müddəti:</p> <ul style="list-style-type: none"> • Aprel qəbulu üçün: aprel, 2022-ci il ~martın sonu, 2024-ci il • Oktyabr qəbulu üçün: sentyabr /oktyabr, 2022-ci il ~martın sonu, 2024-ci il <p>Qeyd 1: Burada qeyd olunan təqaüd müddəti <i>“Tədqiqatçı tələbə” (Research Student)</i> kimi <i>“Qeyri-dərəcə proqramı üzrə tələbə” (“non-degree student”)</i> statusunda olduğunuz müddəti göstərir. Lakin, Yaponiyaya getdikdən sonra dərəcə proqramları olan magistratura və ya doktorantura pillələrinə keçməklə uzadıla bilər.</p> <p>Qeyd 2: <i>“Tədqiqatçı tələbə”</i> statusu üzrə təhsil zamanı ehtiyac olan şəxslərə ilk 6 ay “Yapon dili üzrə hazırlıq proqramı” keçiriləcəkdir.</p> <p>Qeyd 3: Bəzi hallarda (akademik biliyiniz qəbul olunacağınız universitet tərəfindən məqbul hesab olunarsa, elmi rəhbəriniz birbaşa magistratura və ya doktorantura pilləsindən təhsilinizi başlamağınızı istərsə və s. kimi hallar) birbaşa magistratura və ya doktorantura pilləsindən təhsilinizin</p>

	<p>başlanması mümkündür. Lakin, bununla bağlı son qərar universitetiniz və MEXT tərəfindən veriləcəkdir.</p> <p>Hər pillə üzrə təqaüd proqramının müddəti:</p> <p>Magistratura pilləsi: 2 illik təhsil (bəzi universitetlərdə təhsil müddəti 2 ildən az ola bilər)</p> <p>Doktorantura pilləsi: 3 illik təhsil (tibb və digər bəzi ixtisaslarda bu müddət bir qədər uzun ola bilər)</p>	
<p>Təqaüd müddətini uzatmaq mümkündür?</p>	<p>Bəli, təqaüd proqramına qəbul əksər hallarda “Tədqiqatçı tələbə” mərhələsindən olub, seçimlərdən müvəffəq olmaqla Magistratura, daha sonra Doktorantura pilləsinədək uzadıla bilər. “Tədqiqatçı tələbə” olaraq verilən müddət 2 il olsa da, siz Yaponiyaya getdikdən 6 ay, 1 il və ya 1.5 il sonra universitetin seçim prosesindən keçərək magistratura və doktorantura pilləsinə irəliləyə bilərsiniz (2 illik “Tədqiqatçı tələbə” proqramınızın bitməsinə gözləmədən). Bunun üçün, ilk növbədə elmi rəhbərinizlə məsləhətləşməyiniz və universitetinizin magistratura və ya doktorantura üçün seçim prosedurları (seçim imtahanı, müsahibə, sənəd qəbulu və s.) ilə maraqlanmağınız xahiş olunur.</p> <p>Bu barədə daha ətraflı məlumat rəsmi “Guidelines” sənədində qeyd olunmuşdur. İngilis dili (səh. 9-da 13-cü bölmə); Yapon dili (səh.9 13-cü bölmə)</p> <p>Lakin, “Magistratura” pilləsindən “Doktorantura” pilləsinə irəliləmək üçün ciddi seçimlərdən keçmək gərək olduğu üçün, Yaponiyada təhsilinizi uzatmaq istədiyiniz zaman bu prosesin ciddi qiymətləndirmə tələb etdiyini öncədən bilməyinizi xahiş edirik.</p>	
<p>Hansı ixtisaslar üzrə təhsil almaq olar?</p>	<p>İxtisas seçimi müraciətçinin təhsil aldığı ixtisas və ya onunla əlaqəli sahədə olmalıdır. Eyni zamanda, Yaponiya universitetində təhsil ala və tədqiqat apara biləcəyi sahə olması da vacibdir.</p> <p>Qeyd 1: Digər vacib məqam isə sizin təhsil almaq istədiyiniz ixtisas üzrə Yaponiyada professorun olub-olmaması olduğu üçün, nadir ixtisaslar olarsa öncədən araşdırma aparmağınız məsləhətlidir. <u>Sənədin 8-ci səhifəsində</u> Yaponiyadakı universitetlər və ya ixtisaslar barədə araşdırma edə biləcəyiniz bəzi saytlar qeyd olunmuşdur.</p> <p>Qeyd 2: Bu təqaüd proqramı ilə yapon ənənəvi incəsənət nümunələri olan Kabuki, klassik yapon rəqsləri kimi xüsusi texnika və təlimlər tələb olunan sahələrdə təhsil mümkün deyildir.</p> <p>Qeyd 3: Tibb, stomatologiya və sağlamlıq ilə bağlı digər ixtisaslar üzrə təhsil alacaq tələbələrin Yaponiyanın Səhiyyə Nazirliyindən müvafiq lisenziya olmadan tibbi yardım və ya əməliyyat kimi klinik təlimlərdə iştirak edə bilməzlər.</p>	
<p>MÜRACİƏTÇİYƏ OLAN TƏLƏBLƏR</p>		
<p>Kimlər müraciət edə bilər?</p>	<p>Yaş həddi</p> <p>Milliyyət</p>	<p>1987-ci il 2 aprel və ondan sonrakı tarixlərdə anadan olmuş şəxslər</p> <p>Ancaq Azərbaycan vətəndaşları proqrama müraciət edə bilərlər.</p> <p>VACİB QEYD: Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinə yalnız Azərbaycanda yaşayan, yazılı imtahan, müsahibə zamanı fiziki olaraq iştirak edə biləcək və proqramdan müvəffəq olduğu təqdirdə, Azərbaycandakı Yaponiya səfirliyindən viza alaraq Yaponiyaya yola düşə biləcək Azərbaycan vətəndaşları müraciət edə bilər.</p> <p>DİQQƏT: Digər ölkələrdə yaşayan Azərbaycan vətəndaşları başqa ölkələrdəki Yaponiya Səfirliklərinə müraciət edə bilməzlər!</p>

	Müraciətçiyə olan digər şərtlər	<ul style="list-style-type: none"> • Yekun kurs tələbələri (bu il bakalavr və ya magistr pilləsini bitirməyi planlaşdıran) ~ <u>35 yaşa qədər olan şəxslər</u> • Yapon dilini öyrənməyə böyük maraq göstərən, Yaponiyaya marağı olan və gəldikdən sonra həmin ölkə haqqında biliklərini artırmaq istəyən şəxslər. Eyni zamanda, tədqiqat müddətində Yaponiya həyatına tez uyğunlaşa biləcək şəxslər. • Əqli və fiziki cəhətdən sağlam olan şəxslər (“Sağlamlıq haqqında arayış” sənədini təqdim edəcək həkim tərəfindən formada qeyd olunmalıdır) <p><i>Qeyd:</i> Hərbçi olan şəxslər yalnız <i>2022-ci ilin aprel və ya sentyabr ayınadək</i> həmin işdən ayrılmağı planlaşdırdıqları halda proqrama müraciət edə bilərlər. Müraciət zamanı mütləq Yaponiya Səfirliyinə HƏRBÇİ olduğunuzu qeyd etməyiniz gərəkdir.</p> <p>☆ <i>Müraciətçilərə olan digər şərtlər haqqında daha ətraflı “Təlimat Kitabçasında” 1-ci səhifədə (ingilis dili, yapon dili)</i></p>
--	---------------------------------	--

Neçə nəfər seçiləcək?	Bu ilki proqram üzrə neçə nəfər seçiləcəyi haqqında məlumat hələ ki yoxdur.
Keçən il bu proqram üzrə neçə nəfər keçib?	Keçən ilki seçimlərin yekun nəticəsi hələ ki məlum deyildir. 2020-ci il daxil olmaqla, son illər ərzində Azərbaycandan hər il 3 nəfər bu proqramla Yaponiyada təhsil almaq şansı əldə etmişdir. Bu ümumi sayə “tədqiqatçı tələbə”, magistratura və doktorantura pilləsindən təhsilə başlayan tələbələr daxildir.

B) Seçim prosesinin gedişatı



Qeyd 1: Burada qeyd olunan tarixlərdə dəyişiklik baş verə bilər. Öncədən anlayışınızı xahiş edirik. Sənəd qəbulu və ya digər mərhələlərdəki prosedurlar və ya onların tarixləri ilə bağlı vacib dəyişikliklər səfirliyimizin rəsmi internet sahifəsi, rəsmi Facebook və Instagram sahifələrində elan olunacaqdır. Həmin sahifələri mütəmadi olaraq izləməyinizi tövsiyə edirik. Facebook: <https://www.facebook.com/JapanEmb.Azerbaijan>
Instagram: https://www.instagram.com/japanemb_baku/

<p>Proqramın elan olunması və Sənəd qəbulunun başlanması</p>	<p>23 aprel, 2021-ci il</p>
<p>Hansı sənədləri təqdim etmək lazım olacaq?</p>	<p>Lazım olan sənədlərin <i>dəqiq siyahısı</i> barədə ətraflı məlumat üçün aşağıda “C) Müraciət üçün lazım olan sənədlər” bölməsinə nəzər sala bilərsiniz.</p> <p>Qiymətləndirmə zamanı 1) bütün sənədlərin olub-olmaması 2) sənədlərin tələb olunan formatda olub-olmaması 3) bütün sənədlərin məzmunun kifayət qədər dolğun olub-olmaması kimi meyarlar əsas götürülməkdir.</p>
<p>Sənədləri hara təqdim etmək lazımdır?</p>	<p>Sənədləri <u>Yaponiya Səfirliyinə</u> təqdim etmək lazımdır.</p>
<p>Sənədləri hansı üsulla təqdim etmək olar?</p>	<p>Sənədləri yalnız mail vasitəsilə təhvil vermək gərəkdir. Bu zaman, hazır formatı olan sənədləri və digər gərəkləri Səfirliyin mail ünvanına PDF formatında göndərməyiniz xahiş olunur.</p> <p>“C) Müraciət üçün lazım olan sənədlər” bəndində qeyd olunmuş bütün sənədləri bu mailə göndərməyiniz xahiş olunur: ✉ culture-info@bk.mofa.go.jp</p> <p>Qeyd 1: Qeyd olunan mailə ünvanına 10 MB-dan artıq həcmli maillər qəbul oluna bilmədiyi üçün, müraciət mailinizin həcmnin 10 MB-dan az olmasına diqqət yetirməyiniz xahiş olunur. Əks halda mail bizə çatmayacaqdır. Əgər sənədləriniz bir mailə sığmazsa, bir neçə mailə bölərək (maillərdə adınızı və neçənci mail olduğunu qeyd etməklə) göndərməyinizi xahiş edirik.</p> <p>Qeyd 2: Müraciət sənədlərinizi göndərdikdən sonra, mailin səfirliyə çatıb-çatmamasını yoxlamağınız xahiş olunur. Yalnız bizdən təsdiq gəldikdən sonra müraciətiniz qəbul olunmuş hesab olunacaqdır. Dəqiqləşdirmək üçün mail göndərdikdən sonra Səfirliyin Facebook hesabına mesaj bölməsinə müraciət etdiyiniz haqqında məlumat yazmağınızı xahiş edirik. Facebook mesajında 1) Hansı proqrama (Elmi-tədqiqat / Bakalavr / Texnologiya kolleci) müraciət etmək üçün sənəd göndərdiyinizi qeyd etmək 2) Mailin tarixini 3) Ad və fəmilianızı qeyd etməyiniz xahiş olunur.</p> <p>Qeyd 3: Bütün müraciətçilərə sənədləri qəbul olunduqdan sonra səfirlik tərəfindən “Müraciətçi nömrəsi” veriləcəkdir. Sizə təsdiq maili və ya Facebookda təsdiq mesajı olaraq göndəriləcək “Müraciətçi nömrəsini” unutmamağınız xahiş olunur. Seçim prosesi ilə bağlı məlumatların yayımlanması zamanı sizin şəxsi müraciətçi nömrənizdən istifadə olunacaqdır.</p> <p>Qeyd 4: Müsahibə mərhələsindən müvəffəq olacaq şəxslərdən həmin sənədlərin orijinallarını səfirliyə təqdim etmək tələb olunacağı üçün, orijinal sənədlərinizi saxlamağınız xahiş olunur.</p> <p>❖ Sənəd qəbulu prosedurları ilə bağlı bizim yeni elanlarımızı səfirliyin rəsmi internet sahifəsi, Facebook və Instagram sahifələrindən izləməyinizi xahiş edirik. Ən tez-tez yenilənən və dəqiq məlumatlar səfirliyin Facebook və Instagram sahifələrində olur.</p>

	<p>Müraciət üsulu ilə bağlı digər suallarınız olarsa, mail vasitəsilə əlaqə saxlayıb məsləhətləşməyinizi xahiş edirik: ✉ culture-info@bk.mofa.go.jp</p>	
<p>Sənəd qəbulu</p> <p>Son tarix: 31 may</p>	<p>31 may (bazar ertəsi) günorta saat 12:00-dək</p> <p><i>Gərəkli sənədlər ilə bağlı daha ətraflı məlumat: “C) Müraciət üçün lazım olan sənədlər”</i> bölməsində</p>	
<p>Sənəd qəbulu mərhələsindən keçmiş şəxslərin elan olunması (11 iyun)</p>	<p>Sənəd qəbulundan sonra səfirlik nümayəndələri tərəfindən sənədlərə baxış keçiriləcəkdir. Yalnız proqrama qəbul şərtlərinə uyğun gələn şəxslər növbəti, yəni imtahan mərhələsinə irəliləyəcəklər.</p> <p>Hal-hazırda nəticələrin elan olunması 11 iyun tarixinə planlaşdırılır.</p>	
<p>Yazılı İmtahan 19 iyun (ŞƏNBƏ)</p>	<p>Hansı imtahanlar olacaq?</p>	<p><i>Yapon dili (120 dəqiqə)</i> <i>İngilis dili (90 dəqiqə)</i></p>
	<p>İmtahan saatları</p>	<p><i>Dəqiqələşdirildikdən sonra bütün müraciətçilərə mail vasitəsilə bildiriləcək.</i></p>
	<p>İmtahan məkanı</p>	<p>İmtahan məkanı hələ dəqiqələşməmişdir. Məkan <u>imtahan mərhələsinə irəliləyəcək</u> müraciətçilərə mail vasitəsilə bildiriləcək.</p>
	<p>Maksimum bal neçədir?</p>	<p>Yapon dili üzrə <u>300 bal</u> İngilis dili üzrə <u>100 bal</u></p> <p><i>Qeyd:</i> Minimal keçid balı açıqlanmır.</p>
	<p>Hər iki imtahanda iştirak vacibdir?</p>	<p>Bəli, müraciətçilərin hər iki imtahanda iştirak etməsi vacibdir. İki imtahandan hər hansısa birində iştirak etməsəniz və ya imtahanın “Cavab vərəqəsini” boş təhvil versəniz, sizin imtahan nəticələriniz ləğv olunacaqdır.</p>
	<p>Yapon dilini bilməyən şəxslər də yapon dili imtahanında iştirak etməlidir?</p>	<p>Bəli, yapon dilini bilməyən şəxslərin də yapon dili imtahanında iştirakı vacibdir. İmtahanda olan “Cavab vərəqəsini” doldurmağınız vacib şərtlərdən biridir. Eynilə, ingilis dilini bilməyən şəxslərin də ingilis dili imtahanında iştirakı gərəkdir.</p>
	<p>Yapon dilini heç bilmirəm. Yapon dili imtahanının nəticəsi seçimlərə təsir edəcəkmi?</p>	<p>Bəli, cüzi də olsa təsir edə bilər. Yapon hökuməti mümkün qədər Yaponiyaya maraq göstərən şəxslərin bu təqaüdlə təhsil almasını istədiyi üçün, yapon dilini az da olsa bilməyiniz sizin motivasiyanızı bürüzə verə bilər. Lakin, hər hansısa iki imtahandan birindən (yapon dili və ingilis dili imtahanı) kifayət qədər bal toplamağınız əsas və vacib məqamdır.</p>
	<p>Mənim TOEFL/ IELTS üzrə sertifikatlarım vardır. Yenə də ingilis dili imtahanında iştirak etməliyəm?</p>	<p>Bəli, TOEFL/ IELTS sertifikatlarınız olsa da belə, ingilis dili imtahanında iştirakınız vacibdir. Sizin dil bacarığınızın qiymətləndirilməsi yazılı dil imtahanı əsasında olacaqdır.</p>
	<p>Keçmiş illərin imtahan suallarına haradan nəzər sala bilərəm?</p>	<p>https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/</p> <p><i>☆ İmtahandan öncə keçmiş illərin imtahan suallarına nəzər salmağınız vacibdir. Öyrəşmədiyiniz imtahan sistemi olduğu üçün <u>miütləq</u> şəkildə suallarla tanış olmağınız lazımdır!</i></p>

	İmtahana özümlə nə gətirməliyəm?	İmtahana özünüzlə <i>yazı üçün lazım olan bütün ləvazimatları</i> (qələm, karandaş, pozan, karandaş yonan və s.) gətirməyiniz xahiş olunur. <i>Qol saati</i> da olması məsləhətlidir. <i>Su</i> da gətirə bilərsiniz. Lakin, <i>lüğətdən</i> istifadəyə icazə verilməyəcəkdir.
	İmtahan online şəkildə keçirilə bilirmi?	Xeyr, <u>imtahan online şəkildə keçirilə bilməz</u> . Yalnız fiziki cəhətdən iştirak formasında mümkündür.
	İmtahan günündə Azərbaycanda ola bilməyəcəyəm. Olacağım ölkədəki Yaponiya səfirliyinin imtahanında iştirak edə bilərəm?	Seçim imtahanını yalnız vətəndaşı olduğunuz ölkədəki Yaponiya səfirliyində verə bilərsiniz. Odur ki, təkcə yazılı imtahan deyil, müsahibə zamanı da məhz Yaponiyanın Azərbaycandakı Səfirliyində olmağınız gərəkdir. Eyni zamanda, proqramdan müvəffəq olacağınız təqdirdə, vizanı məhz Yaponiyanın Azərbaycandakı Səfirliyindən alaraq, buradan Yaponiyaya yola düşməyiniz gərək olacaqdır.
<p>Yazılı imtahan nəticələrinin səfirlik tərəfindən elan olunması</p>	<p>Səfirlik yazılı imtahanın nəticələrini imtahandan bir neçə gün sonra (dəqiq tarix hələ məlum deyil) müraciətçilərə açıqlayacaq.</p> <p><i>Qeyd 1:</i> Adətən bütün imtahan iştirakçılarına (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir.</p> <p><i>Qeyd 2:</i> “<u>Müraciət formasında</u>” qeyd etdiyiniz e-mail ünvanlarının düzgün və oxunaqlı olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik. Sizinlə məhz həmin mail ünvanı ilə əlaqə saxlanılacaqdır.</p>	
<p>Müsahibə</p> <p>25 iyun</p>		<p><u>Tarix: 25 iyun (cümə)</u></p> <p>Saat: dəqiq saat müsahibə mərhələsinə keçmiş şəxslərə daha sonra bildiriləcəkdir.</p> <p>Məkan: Yaponiya səfirliyi, 5-ci mərtəbə, Mədəniyyət və Məlumat otağı</p> <p>☆ Məkan və tarix dəyişə bilər deyər, öncədən anlayışınızı xahiş edirik.</p> <p>Qeyd: Müsahibə ingilis və ya yapon dilində olur. Müsahibə zamanı diqqət yetirməli məqamlar:</p> <ul style="list-style-type: none"> • Sizin dil biliklərinizin Yaponiyada təhsil üçün kifayət olub-olmamasına diqqət yetiriləcək • Yaponiya və yapon mədəniyyətinə marağınız, yapon dilini öyrənməyə güclü istəyinizi büruzə vermək və <u>dili öyrənmək üçün konkret hansı üsullardan istifadə etdiyinizi və ya etməyi planlaşdırdığınızı izah etməyiniz</u> müsahibənin nəticələrinə müsbət təsir göstərə bilər. • Niyə məhz Yaponiyada, niyə məhz seçdiyiniz ixtisas üzrə təhsil almaq istəməyinizin səbəbi • Təhsil almaq istədiyiniz universitet və fakültə haqqında məlumatlı olmaq • Tədqiqat planınız haqqında ətraflı izahatı bacarmaq və tədqiqat sahənizə aid olan digər suallara cavab verə bilmək • Niyə məhz bu mövzunu seçməyinizin səbəbi • Təhsildən sonrakı planlarınız. Xüsusilə Yaponiyada alacağımız təhsil nəticəsində iki ölkə arasında gələcək əlaqələrin genişlənməsinə nə kimi töhfə verə biləcəyiniz haqqında
<p>1-ci mərhələ-Səfirlik mərhələsinin nəticələrinin elan olunması</p> <p>(30 iyun)</p>		<p><u>1-ci mərhələ nəticələrin elan olunması 30 iyun tarixinə</u> nəzərdə tutulmuşdur.</p> <p><i>Qeyd 1:</i> Adətən nəticələr sizə “Müraciət formasında” qeyd etdiyiniz e-mail və ya telefon vasitəsilə bildirilir. Odur ki, həmin məlumatların yalnız olmamasına xüsusi diqqət yetirməyinizi xahiş edirik.</p> <p><i>Qeyd 2:</i> Adətən bütün imtahan iştirakçılarında (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir.</p>

BU MƏRHƏLƏDƏN SONRAKI ADDIMLAR YALNIZ MÜSAHİBƏDƏN MÜVƏFFƏQ OLANLARA ŞAMİL OLUNACAQ

1-ci seçim mərhələsindən (Səfirlik Seçim mərhələsi) müvəffəq olmuş şəxslərin Qəbul almaq üçün Yaponiya universitetləri ilə əlaqə saxlaması (mail ilə müraciət etməsi)

**SON TARİX:
27 avqust**

1-ci seçim mərhələsindən müvəffəq olan şəxslərin Yaponiya universitetləri ilə əlaqə saxlayaraq qəbul almaları (onları qəbul edəcək professor və universitet axtarmaqları) üçün verilən müddət

Bu müddət ərzində müraciətçi seçdiyi ixtisasa uyğun təhsil verən universitetlərlə **mail vasitəsilə** əlaqə saxlayaraq onlardan qəbul almağa çalışmalı və qəbul aldığı universitetlərdən **“Qəbul sənədi”** göndərmələrini xahiş etməlidir.

Qeyd 1: Səfirlik tərəfindən universitetlərə müraciətin edilmə qaydası və müraciət zamanı göndərməli sənədlər barədə ətraflı izahat veriləcəkdir.

Universitetlərlə qəbul məqsədiylə əlaqə üçün son tarix: 27 avqust, 2021-ci il (Yaponiya vaxtı ilə)

Bu tarixdən sonra universitet ilə əlaqə saxlamaq olmaz (ilk dəfə qəbul ilə bağlı mail yazılması)

*Qeyd 2: İxtisasınıza uyğun yapon universitetləri və fakültələri ilə əlaqə saxlamaq üçün sizə səfirlik tərəfindən **“Yaponiya universitetlərinin xarici tələbə qəbulu şöbələrinin siyahısı”** təqdim olunacaq. Yalnız həmin siyahıdakı əlaqə vasitələri (email və ya nömrə) ilə universitetlərlə əlaqə saxlaya bilərsiniz. **Qəbul almaq istədiyiniz professorla və ya müəllimə birbaşa mail yazmamağınız xahiş olunur.** Eyni zamanda, **qəbul almaqdan başqa məqsədlə (ixtisas və ya tədqiqat mövzusu ilə bağlı məsləhət və s.) universitetlərlə əlaqə saxlamaq olmaz. Lakin, universitetlərə mail göndərdikdən sonra mailin çatıb-çatmamasını dəqiqləşdirmək üçün əlaqə saxlamaq olar.***

Qeyd 3: Bundan əlavə, professor və universitetləri axtarmaqda sizə aşağıdakı mənbələr də yardımçı ola bilər.

<https://researchmap.jp/> (yapon dilində)

<https://researchmap.jp/?lang=en> (ingilis dilində)

https://www.jasso.go.jp/en/study_j/search/index.html (ingilis dilində)

<https://jglobal.jst.go.jp/en> (ingilis dilində)

<https://www.jpss.jp/en/search/> (ingilis dilində)

<https://www.jpss.jp/ja/search/> (yapon dilində)

Qeyd 4: Göstərilən tarix (27 avqust) universitetlərlə əlaqə saxlamaq üçün olan son tarixdir, universitetdən qəbul cavabının verilməsinin son tarixi deyildir. Universitetlərə tələbələrin qəbul cavabını düşünmələrinə 1 ayadək müddət verildiyi üçün, müraciət etdikdən sonra universitetin dərhal qərar verməsinə tələsdirməməyiniz xahiş olunur.

*Qeyd 5: Universitetlərə qəbul almaq üçün əlaqə zamanı göndərəcəyiniz sənədlərin arasında **“Təhsil almaq istədiyiniz universitetlərə dair seçim forması” sənədinin olmamasına** diqqət yetirməyiniz gərəkdir. Həmin sənədi sadəcə səfirliyə təhvil verməyiniz lazımdır.*

Universitetlərin “Qəbul məktubunu” sizə göndərməsi (skan şəklində qəbul olunur) üçün son tarix: 29 sentyabr, 2021-ci il (çərşənbə- Yaponiya vaxtı ilə).

<p>Universitetlər dən alınmış “Qəbul sənədləri” və “Təhsil almaq istədiyiniz Universitetlərə dair Seçim Forması” sənədinin səfirliyə təqdim olunması</p> <p>SON TARİX: 30 sentyabr, 2021-ci il</p>	<p>Bu sənədlərin səfirliyə təqdim olunması (mail ilə göndərilməsi) üçün son tarix: 30 sentyabr, 2021-ci il olaraq planlaşdırılır. Bu tarix dəyişilə bilər.</p> <p>1-ci sənəd: 𐄂</p> <p>1) Müraciətçilərin qəbul aldıkları universitetlərdən “2022-ci il üçün Qəbul sənədi” (“Letter of Provisional Acceptance for 2022”) Qəbul sənədləri (skan versiyası kifayətdir)</p> <p>Həmin sənədlərin skan versiyasını (mümkün olarsa, orijinallarını da təqdim edə bilərsiniz) Yaponiya səfirliyinə təqdim etmək gərəkdir (skan sənədi maillə göndərmək)</p> <p>VACİB QEYD: Maksimum qəbul olunan “Qəbul sənədi” sayı: 2 ədəd</p> <p>2-ci sənəd: 𐄂</p> <p>2) “Təhsil almaq istədiyiniz universitetlərə dair seçim forması” (yekun versiyasını) sənədi</p> <p>Həmin sənəddə qəbul aldığımız universitetləri öz istəyinizə uyğun “1-ci seçim”, “2-ci seçim” və “3-cü seçim” olaraq istədiyiniz sıralanma ilə qeyd etməyiniz lazımdır.</p> <p>VACİB QEYD: Yalnız 2 universitetdən rəsmi “Qəbul sənədi” olsa da, 3-cü seçiminiz olaraq rəsmi qəbul almadığınız universiteti qeyd edə bilərsiniz.</p>
<p>2-ci seçim mərhələsi</p> <p>MEXT (Yaponiya Baş İdarəsi) Seçim Mərhələsi</p> <p>(oktyabr-noyabr, 2021-ci il)</p>	<p>Bu mərhələdə artıq sizin bütün sənədlər səfirlik tərəfindən MEXT-ə göndərilir və səfirlik tərəfindən MEXT-ə tövsiyə olunursunuz. Bu müddət ərzində MEXT və universitetlər tərəfindən sizin namizədliyinizə baxış və yekun qərarın verilməsinə dair müzakirələr aparılır.</p> <p>İlk öncə “Təhsil almaq istədiyiniz universitetlərə dair seçim forması” sənədində qeyd olunmuş universitetlərlə sənəddə qeyd olunmuş sıralanmada əlaqə saxlanılır. Lakin, universitet seçimində yekun qərar MEXT tərəfindən verilir.</p> <p><i>Qeyd:</i> Səfirlik seçim mərhələsindən keçmiş və MEXT-ə tövsiyə olunmuş bütün şəxslərin MEXT-in son baxış mərhələsindən keçməmək ehtimalı var. <u>Bunun yekun nəticə olmadığını nəzərə almağınızı xahiş edirik.</u></p> <p>Müddət: oktyabr-noyabr ayları, 2021-ci il</p>
<p>Yekun qərar olaraq müvəffəq olan şəxslərin elan olunması (yanvar, 2022-ci il)</p>	<p>Yekun nəticənin 2022-ci il yanvar ayının sonlarına elan olunması planlaşdırılır.</p> <p>Nəticə müvəffəq olan müraciətçilərə səfirlik tərəfindən bildiriləcəkdir. Qalib gələn şəxslərə detallı prosedur bildiriləcəkdir.</p>
<p>Yaponiyaya yola düşmə ✈</p>	<p>Qalib gələn şəxslər MEXT və universitet tərəfindən qərarlaşdırılmış tarixdə Yaponiyaya yola düşürlər.</p> <p>Mart-aprel, 2022-ci il VƏ YA Sentyabr- Oktyabr, 2022-ci il</p> <p>Qeyd: Fövqəladə hallar baş verərsə, səfərin təxirə salınması və ya ləğv olunması mümkündür.</p>

C) Müraciət üçün lazım olan sənədlər

VACİB: Təhvil verilən sənədlər geri qaytarılmır. Proqramdan müvəffəq olmayacağınız təqdirdə də, səfirliyə təqdim olunmuş sənədlərin geri qaytarılması mümkün olmadığı üçün, bununla bağlı öncədən anlayışınızı xahiş edirik.

Müraciət üçün lazım olan sənədlər (son tarix: 31 may, 2021-ci il, günorta saat 12:00-dək)

Sənədlərin siyahısında hər bir sənədin “Mütləq sənəd” və ya “Mütləq olmayan sənəd” olması mötərizədə qeyd olunmuşdur.

Müraciət forması

(MÜTLƏQ SƏNƏD)

✘ Sənədi əllə yazdığınız halda **çap hərflərlə (block letters)** yazmağınız xahiş olunur. Silinən qələmdən istifadə etmək olmaz.

✘ *İmza hissəsindən başqa* sənədin bütün digər məlumatlarını kompüterdə yazı bilərsiniz. Həmin zaman yazdığınız formanı çap edib sonra qələmlə imzanızı atmağınız gərəkdir.

Qeyd 1: “Müraciət formasında” ad və familiyanızın mütləq şəkildə xarici pasportunuzda qeyd olunduğu formada daxil edilməsi gərəkdir.

Qeyd 2: “Müraciət formasına” şəkli (3.5 x 4.5 sm) yapışdırmağınız vacibdir. Şəklin arxasında ad, фамилия və milliyətinizi yazmağı unutmayın. (Ağ fonda, son 6 ay ərzində çəkilən şəkil olmalıdır.) *Şəkli yapışdırmadan təhvil verilən sənədlər qəbul olunmayacaqdır.* Eyni zamanda, elektron şəklinizi müraciət formasının müvafiq qrafasına əlavə edib, sənədi rəngli çap edib təqdim etmək də mümkündür.

Qeyd 3: Sənədin 1-ci səhifəsinin 6-cı punktunda qeyd olunan “Yaşınız” (“Date of Birth”- “Age”) bölməsində 2022-ci ilin aprel ayının 1-i tarixində olacağınız yaş qeyd edin.

Qeyd 4: “Müraciət formasında” ən vacib məqamlardan biri **20-ci punktdakı “Yaponiyada təhsilə motivə edən səbəblər” (Motivation for Studying in Japan)** bölməsidir. Burada Yaponiyaya olan marağınız, təhsil almaq istəyiniz və səbəbləri, Yaponiyadakı təhsildən sonra əldə edəcəyiniz bilik və təcrübəni hər iki ölkə üçün yararlı şəkildə necə istifadə etməyi düşündüyünüz haqqında ətraflı qeyd etməyiniz xahiş olunur. Bu punktdakı hər 3 suala cavab verməyiniz gərəkdir. *Əgər 3 sualdan hər hansısa biri cavablandırılmazsa, seçimlərdən müvəffəq olmayacaqsınız.*

Eyni zamanda, bu suallara cavab verərkən, təhsil almaq istədiyiniz konkret universitet və ya ixtisas, elmi rəhbəriniz olmağınızı istədiyiniz professor və ya müəllim haqqında yazmağınız, bu barədə konkret fikir və planlarınızı bildirməyiniz *qiymətləndirmə meyarlarına müsbət təsir edəcəkdir.*

Qeyd 5: Xüsusilə, 3-cü səhifədəki “Academic record”- “Akademik təcrübəniz” haqqında olan hissədə diqqətli olmağınızı xahiş edirik. 11 illik təhsilinizi eyni məktəbdə alsanız da belə, bütün təhsilinizi *ibtidai, ümumi orta və tam orta təhsil* olmaqla 3 hissəyə bölüb yazmağınız gərəkdir.

Eyni zamanda, sonda təhsil aldığınız illərin ÜMUMİ sayını (məsələn, 15 il) qeyd etməyiniz vacibdir.

Məsələn,

İbtidai təhsil (4 il): 1,2,3 və 4-cü siniflər

Ümumi orta təhsil (5 il): 5,6,7, 8 və 9-cu siniflər

Tam orta təhsil (2 il): 10 və 11-ci siniflər

“Akademik təcrübəniz” ilə bağlı hissənin doldurulma **nümunəsi**:

教育段階 Educational level	学校名 School name	所在地 Location	入学及び卒業(見込)年月 Year & month of enrollment & graduation (expected to graduate)	修学年数 Period of schooling attended	卒業状況 Status	取得(見込)学位 Degree obtained or expected to obtain
初等教育 (小学校) Primary Education (Elementary School)	SCHOOL NO. 500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 1999年 9月 卒業 To 2003年 6月	4年 yrs		
前期中等教育 (中学校) Lower Secondary Education/Middle School/Junior High School	SCHOOL No. 500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2003年 9月 卒業 To 2007年 6月	4年 yrs		
後期中等教育 (高校) Upper Secondary Education (Senior) High School	SCHOOL No. 500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2007年 9月 卒業 To 2010年 6月	3年 yrs		
高等教育 (大学学部) Tertiary(Higher) Education (Undergraduate)	AZERBAIJAN OPEN UNIVERSITY	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2010年 9月 卒業 To 2014年 7月	4年 yrs	<input checked="" type="checkbox"/> 卒業 Graduated <input type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input checked="" type="checkbox"/> 学士 Bachelor-level
高等教育 (大学院) Tertiary(Higher) Education (Graduate)	AZERBAIJAN SOCIAL UNIVERSITY	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2019年 9月 卒業 To 2021年 6月	2年 yrs	<input type="checkbox"/> 卒業 Graduated <input checked="" type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input checked="" type="checkbox"/> 修士 Master-level <input type="checkbox"/> 博士 Doctor-level
高等教育 (大学院) Tertiary(Higher) Education (Graduate)		州・省 State/Province 市・町 City/Town	入学 From 年 月 卒業 To 年 月	年 yrs	<input type="checkbox"/> 卒業 Graduated <input type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input type="checkbox"/> 修士 Master-level <input type="checkbox"/> 博士 Doctor-level
2022年4月1日時点の通算の学校教育修学年数 Total years of schooling attended as of April 1, 2022				17年 yrs		
特記事項 Remarks	UNDERGRADUATE AND GRADUATE EDUCATION WAS FULLY ENGLISH-TAUGHT EDUCATION					

- 3 -

(MÜTLƏQ SƏNƏD)

Bu sənədi 2 dəfə təqdim etmək lazım olacaqdır:

- 1) İlk dəfə **ilkin versiya olaraq 31 mayadək təhvil verilməli sənədlərlə birgə** təqdim etməyiniz lazımdır. (*İlkin versiya*)
- 2) Digər mərhələ isə **yalnız Səfirliyin 1-ci Seçim Mərhələsindən Keçən şəxslərə** şamil olunacaqdır. Bu mərhələ haqqında öncəki səhifələrdə (*səhifə 8*) qeyd olunmuşdur.

İlkin versiya:

Sənəddə müraciətçilər Yaponiyada təhsil almağı arzuladıqları universitetlərin adlarını **3 seçim** olaraq (“1-ci seçim”, “2-ci seçim” və “3-cü seçim”) qeyd edirlər. Bu mərhələdə müraciətçi birbaşa universitetlərlə əlaqə saxlayıb qəbul almır, sadəcə olaraq arzuladığı universitetləri istəyinə uyğun sıralanmada qeyd edir. Bu mərhələdə **MÜVƏQQƏTİ** olaraq təqdim olunan sənəd hesab bolunur.

✓ **Müsaibə zamanı** sizdən seçim etdiyiniz (arzuladığımız) universitetlər haqqında soruşula bilər.

Yekun versiya:

Səfirliyin bütün seçim prosesindən (1-ci seçim mərhələsi) uğurla keçmiş şəxslər Yaponiya universitetləri ilə əlaqə saxlayaraq qəbul alacaqlar. Son olaraq **“Qəbul məktubları” aldıqları universitetləri** bu sənəddə qeyd edib son versiyamı təhvil verməlidir. Bu versiyamı təqdim etmək **sentyabr** ayına təsadüf edəcəkdir.

Təhsil almaq
istədiy
universitetlərə
dair seçim
formas
(ilkin versiyası)

<p>Tədqiqat Planı</p>	<p>(MÜTLƏQ SƏNƏD)</p> <p>“Tədqiqat planı” mümkün qədər detallı olmalı, sizin araşdırma ilə bağlı konkret planlarınızı, tədqiqat metodologiyası və s. əks etdirməlidir. Tədqiqat planında niyə məhz müəyyən mövzunu seçməyinizi, niyə məhz Yaponiyada təhsilinizi düşünməyinizi də detallı şəkildə göstərməyiniz lazımdır.</p> <p>Qeyd 1: Sənədi əllə yazdığınız halda cap hərflərlə (block letters) yazmağınız xahiş olunur. <u>Silinən qələmədən istifadə etmək olmaz.</u></p> <p>Qeyd 2: Bu sənədin formatına görə 2 səhifə olması lazımdır. Lakin, öz tədqiqat planınızı daha ərtaflı yazmağınız üçün əlavə vərəqlər istifadə edə bilərsiniz (birüzlü və ya ikiüzlü çap olar). Minimum səhifə sayı 2 səhifə olsa da, maksimum səhifə sayı üçün xüsusi göstəriş yoxdur.</p>
<p>Bitirdiyiniz Universitetdən Qiymət vərəqəsi</p>	<p>(MÜTLƏQ SƏNƏD)</p> <p><u>Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.</u></p> <p>“Qiymət vərəqəsi” (“Transcript”) sənədi son bitirdiyiniz və ya bitirəcəyiniz universitetin (bakalavr və ya magistratura) hər bir təhsil ilinin qiymətlərini, <u>ortalama balını</u> (GPA) və <u>balın hesablama sistemini</u> əks etdirən sənəd olmalıdır.</p> <p>Vacib qeyd:</p> <p>a) Son təhsil Bakalavr təhsili olan şəxslər (universiteti bitirmiş şəxslər): universitetdəki bakalavr təhsilinin “Qiymət vərəqəsi” (Diploma Əlavə)</p> <p>b) Son təhsil Magistr Təhsili olan şəxslər (magistraturanı bitirmiş şəxslər): həm bakalavr, həm də magistr təhsilinin “Qiymət vərəqəsi” (Diploma Əlavə)</p> <p>c) Hal-hazırda universitetdə Bakalavr təhsili alan tələbələr: indiyə qədərki bakalavr təhsili dövrünə aid müvəqqəti “Qiymət vərəqəsi” (seçimlərdən müvəffəq olarsa, “Qiymət vərəqəsi” – “Diploma Əlavə” sənədinin yekun versiyasını təqdim etmək lazım gələcəkdir)</p> <p>d) Hal-hazırda universitetdə Magistratura pilləsində təhsil alan tələbələr: bakalavr üzrə “Qiymət Vərəqəsi” və magistratura təhsilində indiyə qədərki təhsil dövrünə aid müvəqqəti “Qiymət vərəqəsi”</p> <p>e) Hal-hazırda universitetdə Doktorantura pilləsində təhsil alan tələbələr: bakalavr üzrə “Qiymət vərəqəsi”, magistratura üzrə “Qiymət vərəqəsi” və doktorantura təhsilində indiyə qədərki təhsil dövrünə aid müvəqqəti “Qiymət vərəqəsi”</p> <p>Qeyd: Əgər sizin “Transcript” sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir nüsxədirsə, orijinal sənədin <u>surətini</u> təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin sənədin surətinin təsdiq olunmasını tələb edə bilər (universitet tərəfindən təsdiq olunması).</p> <p><i>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi bizə təhvil verməyin.</i></p>
<p>Bitirdiyiniz Universitetin Diplomu</p>	<p>(MÜTLƏQ SƏNƏD)</p> <p><u>Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.</u></p> <p>a) Son təhsil Bakalavr təhsili olan şəxslər (universiteti bitirmiş şəxslər): Bakalavr Diplomu</p> <p>b) Son təhsil Magistr Təhsili olan şəxslər (magistraturanı bitirmiş şəxslər): həm Bakalavr, həm də Magistr Diplomu</p> <p>c) Hal-hazırda universitetdə Bakalavr təhsili alan tələbələr: bu il universiteti bitirəcəyinizə dair “Arayış”</p> <p>d) Hal-hazırda universitetdə Magistratura pilləsində təhsil alan tələbələr: Bakalavr Diplomu və Magistraturanı bu il bitirəcəyi haqqında universitetdən “Arayış”</p>

	<p>e) Hal-hazırda universitetdə Doktorantura pilləsində təhsil alan tələbələr: Bakalavr Diplomu, Magistr Diplomu və Doktoranturanı bu il bitirəcəyi haqqında “Arayış”</p> <p>Qeyd: Əgər sizin “Diplom” sənədiniz orijinalı ingilis dilindədirsə və sadəcə bir nüsxədirsə, orijinal sənədin sadəcə surətini təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin surəti təsdiq etməyinizi tələb edə bilər (universitet tərəfindən təsdiq olunması).</p> <p>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizə bizə təhvil verməyin.</p>							
<p>Universitetdən Təvsiyə məktubu</p>	<p>(MÜTLƏQ SƏNƏD)</p> <table border="1" data-bbox="332 506 1546 989"> <tr> <td data-bbox="332 506 699 611">Təvsiyə edən şəxs kim olmalıdır?</td> <td data-bbox="699 506 1546 611">Hal-hazırda təhsil aldığımız və ya ən son bitirdiyiniz universitetin direktoru, dekan, sizin elmi rəhbər və ya müəlliminiz ola bilər.</td> </tr> <tr> <td data-bbox="332 611 699 747">Təvsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?</td> <td data-bbox="699 611 1546 747">Məktubun formatı sadəcə bir nümunədir. Digər rəsmi sənəd formatları və ya rəsmi blankda təvsiyə edən şəxsin imzası olan məktublarda qəbul olunacaqdır.</td> </tr> <tr> <td data-bbox="332 747 699 989">Təvsiyə məktubunu xaricdə olan müəllimdən xahiş etməyi düşünürəm. Bu halda sənədi hansı formada təqdim edə bilərəm?</td> <td data-bbox="699 747 1546 989">Təvsiyə edəcək şəxsin Təvsiyə məktubunun skan formasını səfirliyin email ünvanına göndərməsi xahiş olunur. Bu zaman sənədin mütləq şəkildə rəsmi blankda olması və həmin şəxsin imzası (elektron imza) olması gərəkdir. Həmin şəxs sənədi PDF formatında hazırlayaraq skan şəkildə səfirliyin culture-info@bk.mofa.go.jp ünvanına (maildə təvsiyə etdiyi şəxsin adını da qeyd etməklə) göndərə bilər.</td> </tr> </table>		Təvsiyə edən şəxs kim olmalıdır?	Hal-hazırda təhsil aldığımız və ya ən son bitirdiyiniz universitetin direktoru, dekan, sizin elmi rəhbər və ya müəlliminiz ola bilər.	Təvsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?	Məktubun formatı sadəcə bir nümunədir. Digər rəsmi sənəd formatları və ya rəsmi blankda təvsiyə edən şəxsin imzası olan məktublarda qəbul olunacaqdır.	Təvsiyə məktubunu xaricdə olan müəllimdən xahiş etməyi düşünürəm. Bu halda sənədi hansı formada təqdim edə bilərəm?	Təvsiyə edəcək şəxsin Təvsiyə məktubunun skan formasını səfirliyin email ünvanına göndərməsi xahiş olunur. Bu zaman sənədin mütləq şəkildə rəsmi blankda olması və həmin şəxsin imzası (elektron imza) olması gərəkdir. Həmin şəxs sənədi PDF formatında hazırlayaraq skan şəkildə səfirliyin culture-info@bk.mofa.go.jp ünvanına (maildə təvsiyə etdiyi şəxsin adını da qeyd etməklə) göndərə bilər.
Təvsiyə edən şəxs kim olmalıdır?	Hal-hazırda təhsil aldığımız və ya ən son bitirdiyiniz universitetin direktoru, dekan, sizin elmi rəhbər və ya müəlliminiz ola bilər.							
Təvsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?	Məktubun formatı sadəcə bir nümunədir. Digər rəsmi sənəd formatları və ya rəsmi blankda təvsiyə edən şəxsin imzası olan məktublarda qəbul olunacaqdır.							
Təvsiyə məktubunu xaricdə olan müəllimdən xahiş etməyi düşünürəm. Bu halda sənədi hansı formada təqdim edə bilərəm?	Təvsiyə edəcək şəxsin Təvsiyə məktubunun skan formasını səfirliyin email ünvanına göndərməsi xahiş olunur. Bu zaman sənədin mütləq şəkildə rəsmi blankda olması və həmin şəxsin imzası (elektron imza) olması gərəkdir. Həmin şəxs sənədi PDF formatında hazırlayaraq skan şəkildə səfirliyin culture-info@bk.mofa.go.jp ünvanına (maildə təvsiyə etdiyi şəxsin adını da qeyd etməklə) göndərə bilər.							
<p>Sağlamlıq haqqında arayış</p>	<p>(MÜTLƏQ SƏNƏD)</p> <ul style="list-style-type: none"> ✳ <i>Sənəd yalnız linkdə qeyd olunan formatda doldurulub təhvil verilməlidir. Başqa formatlarda olan “Sağlamlıq haqqında Arayış” qəbul olunmayacaqdır.</i> ✳ Sənəd ingilis dilində həkim tərəfindən tərtib olunmalı, üzərində həkimin imzası və xəstəxananın möhürü olmalıdır. ✳ Sənədi dolduran zaman həkimdən sizin göstəricilərinizi <i>sənəddə tələb olunan ölçü vahidlərində</i> qeyd etməsini xahiş edin. ✳ Qeyd: Sənədin 7-ci bölməsində “Müraciətçini təvsiyə edirsinizmi?” hissəsinə mütləq “YES” qeyd olunmasına diqqət yetirin. Əks halda sizin sənəd qəbul olunmayacaqdır. <table border="1" data-bbox="332 1409 1546 1619"> <tr> <td data-bbox="332 1409 740 1514">Arayışı haradan ala bilərəm?</td> <td data-bbox="740 1409 1546 1514">Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.</td> </tr> <tr> <td data-bbox="332 1514 740 1619">2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?</td> <td data-bbox="740 1514 1546 1619">Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.</td> </tr> </table>		Arayışı haradan ala bilərəm?	Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.	2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?	Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.		
Arayışı haradan ala bilərəm?	Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.							
2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?	Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.							
<p>İş verindən təvsiyə məktubu</p>	<p>(MÜTLƏQ OLMAYAN SƏNƏD)</p> <p><i>Yalnız hal-hazırda çalışan şəxslər üçün MÜTLƏQ SƏNƏDDİR.</i></p> <p>Təvsiyə məktubu sadəcə göstərilmiş nümunə şəkildə deyil, digər formatlarda (rəsmi blankda təvsiyə edən şəxsin imzası olan və s.) da qəbul olunacaqdır.</p>							

<p>Diplom işinin annotasiyası</p> <p>ABSTRACT</p>	<p>_(MÜTLƏQ OLMAYAN SƏNƏD)</p> <p><i>Yalnız müvafiq sənədləri olan şəxslər</i></p> <p><u>Yalnız</u> diplom işi və ya hansısa dissertasiya/ məruzə yazmış şəxslər onun qısa icmalını (ABSTRACT) təqdim edə bilərlər. Eyni zamanda, çap olunmuş məqaləniz olarsa, onu da təqdim edə bilərsiniz.</p> <p><i>“Müraciət forması” sənədinin 13-cü punktunda “Siz nə vaxtsa tezis yazmışınız mı” sualına “BƏLİ” cavabı vermiş şəxslər mütləq şəkildə ANNOTASIYA sənədini təqdim etməlidir.</i></p> <p>Qeyd 1: Münsiflər heyəti sizi tanımadığı üçün hansısa məqaləniz, məruzə və ya dissertasiyanız onlara sizin akademik bacarığınızı daha yaxşı anlamağa kömək edə bilər.</p> <p>VACİB Qeyd: Bütün annotasiyaların birinci səhifəsində ad və familiyanızı qeyd etməyi unutmayın.</p>
<p>Xarici pasportun şəkil olan səhifəsinin surəti</p>	<p>_(MÜTLƏQ OLMAYAN SƏNƏD)</p> <p><i>Yalnız xarici pasportu olan şəxslər</i></p>
<p>Dil bacarığınızı təsdiq edən sənəd</p>	<p>_(MÜTLƏQ OLMAYAN SƏNƏD)</p> <p><i>Yapon dili Bacarıq imtahanı (JLPT), TOEFL və ya IELTS sertifikatları olan şəxslər sənədlərin surətini təqdim edə bilərlər.</i></p> <p>Qeyd: əgər sertifikatı internetdən çap edirsinizsə, sizin <u>ad və soyadınızın</u> da qeyd olunduğu səhifəni çap edib təqdim etməyiniz xahiş olunur.</p>
<p>Digər (İncəsənət sahəsi üzrə təhsil almaq istəyən şəxslər)</p>	<p>_(MÜTLƏQ OLMAYAN SƏNƏD)</p> <p><i>Yalnız incəsənət sahəsi üzrə təhsil almaq istəyən şəxslər</i></p> <p>Öz əl işlərinin fotosəkli (digital formada) və ya musiqi ifalarının audio yazısını elektron formatda təqdim etməkləri xahiş olunur.</p>
<p>D) Digər tez-tez soruşulan suallar</p>	
<p>Seçim zamanı nəticəyə ən çox təsir edən məqamlar hansılardır?</p>	<p>Sözsüz ki, yekun nəticə bütün göstəricilərinizin ümumiləşdirilməsi əsasında aparıldığı üçün hər bir detalın az və ya çox təsiri vardır. Təhvil verilən sənədlərin düzgün şəkildə doldurulması və məzmunu (xüsusilə, “Tədqiqat planı” sənədi), yazılı imtahandan toplanan bal və müsahibənin nəticəsi ümumi olaraq hesablanaraq müraciətçinin qiymətləndirilməsi həyata keçirilir.</p> <p>Keçmiş illərin imtahan suallarına nəzər salsanız daha effektiv nəticə əldə edə bilərsiniz:</p> <p>https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/</p>
<p>Mən hal-hazırda 4-cü kurs tələbəsiyəm. Bu il seçimlərdə iştirak edə bilərəm?</p>	<p>Bəli, həmin il məzun olmağınız şərtiylə müraciət edə bilərsiniz. Seçimlərdə müvəffəq olduqdan sonra məzun ola bilməyəcəyiniz təqdirdə proqramda iştirakınız ləğv olunacaqdır.</p>
<p>Keçən ilki seçimlərdəki göstəricilər indiki</p>	<p>Xeyr, əvvəlki illərin nəticələri yeni seçimlərə təsir etmir. Siz yalnız cari ildəki göstəricilərinizə görə qiymətləndirilirsiniz.</p>

seçimlərə təsir edəcəkmi?	
Seçimlərdən müvəffəq olmama səbəbini öyrənə bilərəm?	Xeyr, seçim prosesinin müxtəlif mərhələlərində (sənəd qəbulu, imtahan, müsahibə) müvəffəq olmama səbəbləri açıqlanmır. Bununla bağlı anlayışınızı xahiş edirik.
Yapon dilini bilənlərə xüsusilə üstünlük verildiyini eşitmişəm. Bu elədirmi?	Xeyr, seçimlər zamanı sizin yapon dilli və ya ingilis dilli (təhsil dilinizi hansı dildə seçməyiniz) müraciətçi olduğunuza görə üstünlük verilməsi halları olmur. Seçimlərdə hər iki dil üzrə imtahan verəcək şəxslər bir-birinə rəqib olub, bərabər şərtlər altında qiymətləndirilir.
Mən hal-hazırda başqa ölkədə yaşayan Azərbaycan vətəndaşıyam. Proqrama müraciət edə bilərəmmi?	Bəli, proqrama müraciət edə bilərsiniz. Lakin, Azərbaycandakı Yaponiya səfirliyinin keçirəcəyi yazılı imtahan və müsahibə mərhələsində mütləq şəkildə öz iştirakınız (həmin zaman Bakıda olmanız) vacibdir.
Xarici vətəndaşlar proqrama müraciət edə bilməzlərmi?	Xeyr, digər ölkələrin vətəndaşları Azərbaycandakı Yaponiya səfirliyi vasitəsilə müraciət edə bilməzlər. Həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qayıtmaqları və həmin ölkədəki Yaponiya səfirliyi/ konsulluğuna müraciət etmələri gərəkdir.
Ailəmi özümlə apara bilərəmmi?	Ailə üzvlərinin də birlikdə getməsi mümkündür. Lakin, ailə üzvləri üçün təqaüddə heç bir əlavə məbləğ nəzərdə tutulmayıb və müxtəlif növ prosedurlardan keçmək gərəkdir. Xüsusi hallar istisna olmaqla, xarici tələbə ilk növbədə özü Yaponiyaya gedib hazırlıq gördükdən sonra ailə üzvünü Yaponiyaya çağırması nəzərdə tutulmuşdur.
Seçim mərhələsindən uğurla keçəndən sonra dərhal Yaponiya vizası almaq olarmı?	Seçim mərhələsi uğurla başa çatdıqdan sonra dərhal Yaponiya vizası verilmir. Viza Yaponiya səfirliyinin baş tutacağı tarixə yaxın tarixdə verilir. Nəzərinizə çatdırmaq istərdik ki, bu vizanı proqramda nəzərdə tutulmuş fəaliyyətlərdən kənar məqsədlər üçün istifadə etmək olmaz (məsələn, MEXT Proqramı üzrə təhsil üçün verilən viza ilə təhsil məqsədiylə getməzdən öncə turistik məqsədlə Yaponiyaya getmək)
Müraciət sənədlərini geri götürə bilərəmmi?	Xeyr, səfirliyə təqdim olunan sənədlər geri qaytarılmır. Odur ki, yalnız bir nüsxədə olan orijinal sənədlərinizi (“Diplom”, “Diploma əlavə” və ya digər sənədləri) verməməyiniz xahiş olunur. Həmin orijinal sənədin surətinin rəsmi təsdiq olunmuş versiyasını (məsələn, universitet tərəfindən surətin həqiqi olduğunun təsdiq olunması və s.) təqdim edə bilərsiniz.
Yaponiyaya getdikdən sonra təqaüd elə ilk gündən veriləcək?	Xeyr, təqaüdü verilməsinə təxminən 1 aya yaxın zaman lazım olur. Siz Yaponiyaya getdikdən sonra sənədləşmə işləri və bank hesabınızın açılmasından sonra təqaüd sizin hesabınıza otuzdurulacaqdır. Odur ki, ilk ay üçün özünüzlə kifayət qədər (2000 ABŞ dolları) pul götürməyiniz məsləhətdir.
Yataqxana ilə təmin olunacağam?	Əksər universitetlərdə xarici tələbələr üçün məhdud sayda yataqxanalar və ya tələbələr üçün təklif olunan evlər olur. Yataqxanalar və ya tələbə evləri barədə məlumatı Yaponiyaya getməzdən öncə birbaşa universitetlə əlaqə saxlayaraq dəqiqləşdirə bilərsiniz. Qalma xərcləri tələbənin aylıq təqaüdündən ödənməlidir.
Proqram zamanı eyni zamanda	Siz Yaponiyaya Tələbə vizası statusunda gedəcəyiniz üçün sizin əsas fəaliyyətiniz təhsil olacaqdır. Odur ki, sizdən ilk növbədə daha çox dərslərinizə və təhsilinizə vaxt ayırmağınız və cidd-cəhdlər

işləyə bilərəmmi?	yanaşmağınız gözlənilir. Lakin, İmmiqrasiya idarəsindən “Yaşama Statusu üzrə İcazə Verilən Fəaliyyətlərdən başqa Fəaliyyətlə Məşğul olmaq üçün İcazə” (Application for Permission to Engage in Activity other than that Permitted Under the Status of Residence Previously Granted) sənədini alaraq məhdud saatlarda çalışmağınız mümkündür.
-------------------	--

E) Əlavə məlumat

Əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Mədəniyyət və Təhsil şöbəsi
Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə:2)
Elektron ünvan: culture-info@bk.mofa.go.jp

- Səfirlikdə hal-hazırda əsasən distant iş rejimi tətbiq olunduğu üçün zənglərə yalnız məhdud saatlarda cavab verilə biləcəkdir. Zənglər həftəiçi hər gün **saat 10:00-13:00** aralığında qəbul olunur. Lakin, həmin gün təhsil şöbəsinin əməkdaşı distant iş rejimində olarsa, təcili hallarda mail yazmağınızı, təcili olmazsa növbəti gün yenidən əlaqə saxlamağınızı xahiş edirik.
- Suallarınızı mümkün qədər səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına yönləndirməyiniz xahiş olunur.
- Eyni zamanda, bütün təcili suallarınızı səfirliyin [Facebook hesabına](#) mesaj hissəsinə yönləndirə bilərsiniz.

Qeyd: Zəng etməzdən və ya mail yazmadan əvvəl yazılanları diqqətlə oxumağınızı xahiş edirik. Sizi maraqlandıran suala cavab artıq qeyd olunmuş ola bilər.